

Son illər təhsil sahəsində ən çox mübahisə və diskussiya səbəb olan mövzulardan biri də müasir dərsin necə olmasına aid. Bu haqda təhsilə aid ədəbiyyatlarda, jurnal və qəzetlərdə kifayət qədər material vardır. Müasir dərs dedikdə, ilk düşünülən fikirlərdən biri də rəngarənglikdir. Rəngarənglik isə daxilində bir çox aspektləri ehtiva edir. Doğrudur, müasir dərs rəngarəng olmalıdır. Əslin-də müasir dərsin ənənəvi dərsdən bir fərqi də rəngarəng olmasındadır. **Bəs dərsin rəngarəng keçməsi üçün biz təhsilverənlər nələri həyata keçirməliyik?**

Resurs zənginliyi. Təhsilverənlər və təhsilalanlar dərs zamanı resurslardan mövzuya uyğun olaraq kifayət qədər və səmərəli istifadə etməlidirlər. Resurslar mövzunun mənimşənilməsində şagirdə və müəllimə yardım edən əhəmiyyətli vasitələrdəndir. Sadə, mürəkkəb və bəsit olmasına-sdan asılı olmayaraq resurslar öyrənmə prosesi zamanı zənginlik yaranan vacib məsələlərdəndir.

Sərbəstlik. Müasir dövrün təhsilalanı dərsdə sərbəst olmalıdır. Bu zamanın və təhsilə aid müvafiq qaydaların tələbidir. Ancaq bu zaman mövzu, mühüt, milli də-yərlər və şagird psixologiyası nə-zərə alınmalıdır. Sinif rəhbərləri, məktəb psixoloqları, UBR-i və məktəb rəhbərləri sərbəstlik dedikdə şagirdə, bu sərbəstliyin *fikirlərin sərbəstliyi* olduğunu anlatmalıdır. Belə ki, şagirdlərə aşılamaq lazımdır ki, dərsdə sərbəstlik dedikdə dərs zamanı bil-

diklərini söyləmələri, kompleksdən uzaq olmaları, fikirlərini ifadə etmələri və rahat olmalarıdır. Sərbəstlik nə “istəsəm deyərəm və edərəm” şəklində deyil, düşündüklərimi və şəxsi fikirlərimi müəyyən etik və milli dəyərlərimizə uyğun şəkildə ifadə etməkdir.

İKT və internet. Müasir dərsi İKT və internetsiz təsəvvür etmək çətindir. Ancaq bu da mövzunun tələblərinə uyğun olmalıdır. Ola bilər ki, hər hansı bir mövzunun tədrisində İKT, internet və digər texnologiyalara ehtiyac olmasın. Bu zaman hər hansı bir texnologiyadan kortəbbi istifadə dərsin səmərəli keçməsinə maneçilik törədər. Buna görə də müəllim qarşısına qoyduğu məqsədlərə çatmaya bilər və bu hal dərsin gedişinə əngəl yaradar. Bütün bunların öncədən təsbit edilməsi müəllimin üstüne düşən vəzifələrdəndir. Bundan başqa, İKT, internet və digər

texnologiyalardan müəllim və şagirdlər resurs kimi də istifadə edə bilərlər.

Tədqiqat və araşdırma. Müasir dərsdə informasiyalar daha çox şagird tərəfindən toplansa və tədqiq edilsə, bu dərslə bərabər şagirdin də dünyagörüşündə rəngarənglik yaradır. Şagirdin tədqiqat və araşdırmağa yönəldirilməsi onun gələcək təhsil həyatında da ona yardım edəcək. Biz pedaqoqlar şagirdlərə öyrənməyi öyrətməliyik. Əgər biz şagirdi hər zaman hazır məlumatlarla təmin et-sək gələcək təhsil həyatında onu kim informasiyalarla təmin edəcək? Tədqiqatçılıq şagirdlərdə dərs zamanı dərsin cansızıcı olmasına əngelləyir. “Rəngarəng” dərsdə müəllimlər və şagirdlər dərsin necə keçdiyini, necə bitdiyini “bilmirlər”. “Solğun” dərsdə isə müəllimlər və şagirdlərin gözü saatda qalır. “Rəngarəng” və müasir dərs tənəffüs olmasına baxmayaraq şagirdlərin müəllimi əhatəyə alaraq “dərsə davam etdikləri” dərsdir.

Rəhbərlik faktoru. Müasir dərsin səmərəli keçməsində məktəb

rəhbərliyinin də rolü vardır. Əslində məktəb avtokratik deyil, demokratik üsullarla, metodlarla idarə edilməlidir. Müəllimin dərsinin səmərəli, rəngarəng və müasir tələblərə uyğun davam etməsinə məktəb rəhbərliyi maksimum imkan yaratmalıdır və müəllimlərlə bərabər şagirdləri də dəstekləməlidir.

Valideyn faktoru. Dərslərin səmərəli keçməsində valideyn faktoru danılmazdır. Müasir dövrdə valideynlər şagirdin bir şəxsiyyət kimi formallaşmasında və təlim-tərbiyəsində daim məktəb və müəllimlərlə təmasda olmalıdır. Çünkü yaşıdığı dövrdə asılı olmayaraq istər avropalı müte-xəssislər, istərsə də orta əsr filosof və mütəfəkkirləri, N.Tusi, Bəhmənyar və bu kimi filosoflar uşağın bir şəxsiyyət kimi yetişməsində *mühit-məktəb-valideyn* birliliyi həmişə vurğulmuşlardır. Ona görə də indiki zamanda bu “üçbucağın” daha da möhkəm bağlarla bir-birinə bağlanması əhəmiyyəti daha çoxdur. Müşahidələr göstərir ki, uzun müddət ənənəvi, avtokratik və bunun kimi mühitdə təhsil al-

mış bəzi valideynlər bəzən müasir qiyamətləndirmə, şəxsiyyətönüm-lülük, sərbəstlik kimi anlayışları qəbul etmək istəmir. Bu bəzi valideynlərin həmin mövzuda məlumatsızlığından irəli gəlir.

Əməkdaşlıq və dialog. Müasir dərsdə daha da səmərəli, rəngarəng və şəxsiyyətönümlü olması üçün əməkdaşlıq və dialog şərtidir. Bu əməkdaşlıq və dialog müəllim-şagird arasında olduğu kimi şagirdlər arasında da olmalıdır. Burada müəllimin istiqamətverici və ya fasilitasiya bacarığı şərtidir. Müasir dərsdə əməkdaşlıq və dialog ən vacib məsələlərdəndir. Bu zaman şagirdlər arasında ünsiyyət və qarşılıqlı münasibətlər yaranır. Onlar hər hansı problemin həllində əməkdaşlığın necə yaxşı nəticə verdiyini görürərlər. Əməkdaşlıq birgə əməkdir. Bu birgə əmək zamanı müəllimin fasilitasiya bacarıqları sayəsində şagirdlər bir-birlərinə yardım edərək problemin həllində birlikdə səy göstərir, problemin həlli yollarını birlikdə arayırlar. Bu ənənəvi təhsildə azaz qarşılaşılan bir haldır. Əmək-

daşlıq və dialog fəal təlimin prinsiplərindəndir. İstər əməkdaşlıq, istərsə də dialog zamanı şagirdlərdə ünsiyyət yaranır. Ünsiyyət və geniş mənada ünsiyyətsizlik isə zamanımızın sosial və ciddi problemlərindəndir. Biz pedaqoqlar şagirdlər arasında və geniş mənada cəmiyyətdə bu kimi neqativ halların yaranmamasının qarşısını məktəbdən almalyıq. Bu haqda görkəmli psixoloq Ə.Əlizadə bunları söyləmişdir: “*Övvəlki mədəniyyət monoloji mədəniyyət idi, differensiasiyyaya əsaslanırdı. İnsan isə onun üçün vasitə idi. Müasir mədəniyyət isə dialogi mədəniyyətdir, integrasiyyaya əsaslanır, insan üçün vasitə deyil, məqsəddir*”. (Ə.Əlizadə. *Yeni təfəkkür (psixopedagoji araşdirmalar)*). Bakı “Adiloğlu”, 2001”.

Müasir məktəbdə dərsin səmərəli və rəngarəng davam etməsi üçün təhsil müəssisələrində demokratik, şəxsiyyətönümlü və humanist mühit olmalıdır. Bu işdə məktəb rəhbərləri və digər idarəcilər müəllimlərə yardım etməli və bərabər çalışmalıdır.

Müasir dərsin “rəngi”: rəngarənglik